

Audit
(qrup 131)
Müəllim: Qurbanov Elnur

- 1) Audit və onun mahiyyəti
- 2) Auditin növləri
- 3) Audit standartları
- 4) Əsas vəsaitlərin uçotunun auditi
- 5) Təsis sənədlərinin və təsisçilərlə hesablaşmaların auditi
- 6) Audit sənədləşdirilməsinin xüsusiyyəti məzmunu
- 7) Firmadaxili audit standartları
- 8) Qeyri-maddi aktivlərin uçotunun auditi
- 9) Məhsulun maya dəyərinə aid edilən məsrəflərin auditi
- 10) Hazır məhsulun göndərilməsinin və satışının auditi
- 11) Kassa əməliyyatlarının uçotunun auditi
- 12) Pul sənədlərinin hesablaşma və valyuta hesabı üzrə əməliyyatların auditi
- 13) Maliyyə nəticələrinin və onlardan istifadənin auditi
- 14) Məhsulun maya dəyərinin kalkulyasiyasının auditi
- 15) Hazır məhsulun göndərilməsinin və satışının auditi
- 16) Daxili, kənar və uyğunluq auditi
- 17) Əməliyyat və Maliyyə hesabatlarının auditi
- 18) Auditin tipləri
- 19) Əsas vəsaitlərə amortizasiya ayırmalarının auditi
- 20) Hazır məhsul satışı ilə əlaqədar kommersiya xərcləri
- 21) Auditin əsasları və audit standartları
- 22) Maliyyə nəticələrinin və pul vəsaitlərinin auditi
- 23) Əsas vəsaitlərin vəzifələri və hərəkətinin auditi
- 24) Audit yoxlaması
- 25) Auditin təşəkkül və inkişaf tarixi
- 26) Beynəlxalq audit standartları
- 27) Audit planlaşdırılması və onun prinsipləri
- 28) Auditdə əhəmiyyətlik
- 29) Audit sənədləşdirilməsinin xüsusiyyəti və forması
- 30) Azərbaycanın milli audit standartları